

## **JAPON DİLİNDE EDİLGEN EYLEMLER (AZERİ'CEYLE MÜKAYESELİ)**

**O. B. JALİLBEYLİ\***

### **ÖZET**

Makale'de Japon dili ve Azeri Türkçesinde eylem çatıları kategorisinin sayı ve nicelik bakımından mükayesesini yapılmıştır.

Makalenin konusunu, edilgen eylemlerin özel ve özel olmayan fonksiyonlarının Japon dilindeki ilginç orijinal örneklerini Azeri'ceye çevirerek mükayeseli şekilde gözden geçirmek oluşturmaktadır.

Kaydedilmiştir; ki, Japon ve Azerbaycan dilleri arasında edilgen eylemlerde aynılık yok. O yüzden de söz konusu dillerden birinde olan şifahi ve ya yazı örneklerini diğerine çeviri yaparken nutuk ortamı ve metinden, bir de her dilin kendine özgü irtibat kurma olanaklarına dayanarak fikir söylemek gerek.

**Anahtar Kelimeler:** Edilgen eylemler, Japon Dili, Azerbaycan Dili.

## **THE CATEGORY OF PASSIVE VOICE IN JAPANESE LANGUAGE (IN COMPARISON WITH AZERBAIJANIAN LANGUAGE)**

### **ABSTRACT**

In the article the number of the Category of Passive voices and their Comparison from the point of view of their features in Japanese and Azeri Turkish have been given.

The article deals with the kinds of possessive and non-possessive functions of passive voice of original

---

\* Bakü Devlet Üniversitesi, Z.Helilov 23, Az1148, Bakü, Azerbaycan  
[ogtay\\_jalilbeyli@yahoo.com](mailto:ogtay_jalilbeyli@yahoo.com)

---

### **Turkish Studies**

*International Periodical For the Languages, Literature  
and History of Turkish or Turkic  
Volume 5/1 Winter 2010*

examples in Japanese language and their comparative translations in Azerbaijan language as well.

It is noted that there is not too much similarity in the field of passive voice between azerbaijanian and Japanese languages. And it is very important while translating the oral or written speech examples of one of these languages into another language we must take into account the speech situation, context and the characteristic communicative chances of each language as well.

**Key Words:** Passive voice, Japanese language, Azerbaijanian language)

Eylem çatıları, bir kategori olarak dilde çok önemli yer tutmaktadır. Söz konusu kategori özneyle özne (subjekt subjekt) veya özneyle tümleç (subjekt objekt) arasındaki ilişkiden türeyen bir dil olayıdır.

Japon dilinde eylem çatısı konusu ile ilgili bilginlerin fikirleri çok değişiktir. A. Y. Danilov Japon dilinde şu eylem çatılarının bulunduğu yazmaktadır (1, s. 4):

- |                         |                           |
|-------------------------|---------------------------|
| 1. 基本表現 (kihon hyougen) | Etken Eylemler            |
| 2.受身表現 (ukemi hyougen)  | Edilgen Eylemler          |
| 3.使役表現 (sieki hyougen)  | Ettirgen Eylemler         |
| 4.被役表現 (hieki hyougen)  | Ettirgen-Edilgen Eylemler |
| 5.可能表現 (kanou hyougen)  | Potensial Eylemler        |

Şunu da ekliyelim ki, Azeri'cede de eylem çatılarının sayısı konusunda çeşitli düşünceler vardır. Eylem çatıları şöyle sıralanır:

Etken Eylemler, Edilgen Eylemler, Dönüşlü Eylemler, İşteş (Karşılıklı-müşterek) Eylemler, Ettirgen Eylemler (üzerinde daha çok durulanlar), Şahsız Eylemler, Geçmez Eylemler, Geçer Eylemler (2, s.5).

Japon Dilinde, Azeri Türkçesindeki gibi edilgen eylemlerin sentaktik şekilleri vardır. İşte bu özelliğine göre o edilgenliğin analistik usulü türetildiği Rus ve İngiliz dillerinden farklıdır. O şekiller şunlardır:

I. çekim, 1-ci esas + れる (reru) eki

II. çekim, 2-ci esas + られる (rareru) eki

する → される (suru → sareru) eylemi yahut  
せられる (魅せられる) (serareru (miserareru) “vurulmuş”, hayran  
(meftun) olmuş gibi; ondan türeyenler

じる、する → じられる yahut ぜられる (命ぜられる)

(ciru, zuru → cirareru yahut zerareru (meizerareru)  
“emir almak” gibi.

来る (kuru) “gelmek” fiili → こられる (korareru)

Bu tür düzeltilmiş eylemler bağımsız grup oluşturup II. çekim eylemleri gibi çekimlenir. Japon dilinde edilgen eylemler hem geçişli, hem de geçisiz eylemlerden türetilir.

Azeri Türkçesinde edilgen eylemlerin geçişli eylemlerden türetilmesi fikri, geniş ve yaygındır; ama, bir taraftan bu dilde hem geçişli hem de geçisiz eylem olarak kullanılmış eylemlerin dilde varolması, bir yandan da geçişli eylemlerden türetilmiş paralel şekillerin var olması, nihayet, Azeri dilinde Japon dilindeki edilgen eylem yerine hem edilgen, hem de dönüşlü eylemlerin olması konuya daha titizlikle (hassasiyetle) eğilmeyi gerektirmiştir. Durum bildiren eylemler veya eylem takıları kural dışı bir durum oluşturmaktadır: ある (aru) “olmak”, “var olmak”; 見える (mieru) “görünmek”, 聞こえる (kikoeru) “işitilmek”; 似合う (niau) “benzemek (oxşamaq)”; 音がする (oto ga suru) “gelip yetişmek” (səs haqqında); 匂がする (nioi ga suru) “gelip yetirmek” (kokunun gelmesi) v. b.

Edilgen eylemlerin başlıca anamları, kullanıldığı konstruksiyonun içinde belirlenir.

Gramatikal çatı tümcede birbirile ilişkilidir. Halinde olan subjektler ve objektler arasındaki oran değişimleri yapmakla birlikte belirtilen fikrin modallığını ve üslubunu da değiştirdiğinden herbir eylem çeşidinin fonksiyonu, doğal olarak çözümlenmesi yapılan

tümcenin etken eylemli analogik tümceyle karşılaştırılması yoluyle belirtilir [1, s. 6-7].

Konuyle ilgili dil bilginleri arasında fikir mutabıklığı mevcuttur; ama, edilgen eylemlerin fonksiyonlarının sınıflandırılması meselesinde fikir mutabıklığı yoktur. Mesele şu ki, れる/られる (reru / rareru) şekilli eylemlerin başka anlamlarının yanında edilgen olmayan anlamları da var. Söz konusu anlamlar tümce içinde sözde özne görevini yapan nesnenin tümcede dolaylı tümleç görevini yapan diğer subjektlerin etkisine düşmeyenlerin anlamını bildirir. Bununla ilgili, Japon dilinde edilgen eylemin fonksyonlarının sınıflandırılması konusunda iki önemli konsepsiyon birbirine karşı konulmaktadır. Bu fikirlerden birine göre, Japon dilinde eylemin bir takım imkan, naziklik gibi şekilleri vardır; ki bunlar, edilgen eylemde eşsesli olup edilgen değildir. Bunlardan başka, edilgen eylemler de vardır. Bu tip fiiller, özel “edilgenlik” anlamlarına sahiptir.

A. Y. Danilof bu şekilde yaklaşımın bilimsel gözükmeekte olduğunu, ama pratik gramerde bunun hiçbir öneminin olmadığını yazmıştır. Bu yüzden de bilgin başka bir konsepsiyona başvurmanın gerekligini bildirmiştir. İkinci Konsepsiyona göre, Japon dilinde iki edilgen eylem şekli vardır.

İkinci Konsepsiyona göre, Japon dilinde iki edilgen eylem şekli vardır.

Edilgen Eylemler -genelde- tümcedeki göreviyle ilgili olmayan れる/られる (reru/ rareru) ekiyle türemiş tüm türeme eylemlerini içerir. Bunun yanısıra, somut olarak (somut anlamda) edilgen eylemler de var ki, bunlar da ayrı eklerle türetilir; özellikle, edilgenlik ifade eder ve bu anlamdaki pozisyonunda etken eylemlere karşı konulur. Konsepsiyonun olumlu tarafı, Japon dilinde eylemlerin çok sayıdaki ek şekillerini türetmemesidir.

### Edilgen Eylemlerin “Zorunluluk” İfade Etmeyecek Görevleri

Edilgen eylemlerin bu grubunda etken eylemli cümlelerle mükayesede bu tür sözde edilgenlik konstruksyonlarında haraketin subjekt ve objektlerin hâlleri değişmez; söz sırası' da değişmeden kalır. Bu belirtilerin sayısı, üçtür:

1. 尊垂 (**sonzui**): Edilgen eylem şeklärinden naziklik ifade etme amacıyla faydalанılır. Örnekler:

① イギリスから学生が帰って來た→  
 ・・・ こられた。“İgirisu kara qakusey-qa kaette kita.” (Tələbə İngiltərədən qayıdırıb gəldi. Öğretmen İngiltere'den döndü).

② おばさんがロンドンに行った→  
 行かれた時の話しをしてください。“Obasan-qa Rondon-ni itta”  
 → İkareta toki-no hanaş-o şite kudasay.” (Söylə(yin) görüm xalan /  
 xalan (ız) Londona necə gedib çıxıb. Söyle(yin) bakalım, dayın(ız),  
 amca(nız) Londra'ya nasıl vardı.).

### ③

卒業式で学長が、[皆さんには卒業してからも、大学で学んだとい  
 う・・を忘れないでください。] と言った。→  
 言われた。“Sotsugyouşiki-de gakuçou ga, [minasan va sotsugyou  
 şite kara mo, daiqaku de manan da to iu ....o vasurenaide kudasay.] to  
 itta. →ivareta.”.(Rektor buraxılış gecəsində dedi: “Siz məzun olanda  
 iftixarla yadınıza salın ki, bizim universitetdə oxumusunuz. | Rektör  
 mezuniyet gecesinde: “Siz Mezun olduktan sonra üniversitemizde  
 tahsil gördüğümüzü gururla hatırlarsınız.” dedi.).

A. Y. Danilof'un kaydettiği üzere bir hayli evvel  
 れる/られる (reru/ rareru) ekli eylemler yardımıyle naziklik ifadesi  
 です/ます (des / mas (teyneygo) neytral nezaketi usulle 敬語 (keygo)  
 geleneksel naziklik üslubu arasında ara pozisyon işgal eder. Çağdaş  
 Japon dilinde ise bu şeklin keygo'yu yavaş yavaş kullanımdan  
 çıkarması açıkça görülmektedir. 尊敬語(sonkeyqo) şekli geleneksel  
 olarak “nazik” davranışma ifade etmeye başlamıştır [1, s. 8].

2. 可能 (kanou): Edilgen eylemin haraketin potensial  
 imkanının ifadesinden dolayı kullanılır. Bu kullanım, yalnız II. çekim  
 eylemlerine 来る(→来られる) (kuru→korareru) eylemine aittir.  
 Aynı zamanda する daする-じる/する (→じられる) (suru-ciru/ zuru)  
 → cirareru) eyleminin varyantına aittir.

① この植物は食べることができます。→  
 この植物は食べられます。“Kono şokubutsu va taberu koto-qa  
 dekimas.” (Biz bu bitkiləri yeyə bilərik. | Bu bitkilər yeyilir  
 (yeməlidir) | Biz bu bitkileri yiyebiliriz. Şu bitkiler yenir (yemelidir).).

② 試合に出る事ができるでしょう。→  
 試合に出られるでしょう。

“Şiai-ni deru koto-qa dekirudeşou →Şiai-ni derarerudeşou”.  
 (Ehtimal ki, (o), yarışda iştirak edə bilər → Yarışda onun iştirak

etməsi, ehtimal ki, mümkün olacaq. | İhtimalen, (o) olimpiyat oyunlarına katılabilir).

③ シャンゼリゼを散策する時間があるでしょう。→  
シャンゼリゼも見られるでしょう。

“Shanzerize-o sansaku suru cikan qa aru deşou → Shanzerize -mo mirareru deşou.” (Ehtimal ki, Yelisey meydanında gəzməyə vaxt olacaq → Ehtimal ki, Yelisey meydanına da baxmağa imkan olacaq/ ...baxmaq mümkün olacaq/ ...baxa biləcəyik. | İhtimalen, Yelisey Meydanı’nı dolaşma olanağı bulacağız.).

3. 自発 (*cihatsu*): Edilgen eylem şeklinin kendisinden meydana çıkan haraketin ifade edilmesi amacıyla -özellikle, şahıssız tümcelerde- bu sözcüğün yalnız psikolojik kavranma bildiren eylemi gruplarıyla sınırlı olarak kullanılır. 備ばれる (*şinobareru*) “yada düşmək” (hatırlanmak), “ağila gəlmək” (akıla gelmek); 思われる (*omovareru*) “fikirləşilmək” (düşünülmek), “təsəvvür edilmək” (tasarımlanmak).

①

私ははっきり彼がが気分が悪いことを感じている。→  
(なんとなく) 彼は気分が悪いことが感じられる。

“Vataşı va hakkiri kare qa kibun-qa varui koto-o kancite iru. → (nan to naku) kare va kibun-ga varui koto qa kancirareru.” (Açıq-aşkar hiss eləyirəm ki, onun kefi yoxdur → İstər-istəməz hiss olunur ki, onun kefi yoxdur. O' nun keyfinin yerinde olmadığını açıkça görüyorum (hissediyorum)).

②

私はそれが正しいだと考えています。(なんだか) それは正しいだと考えられます。“Vataşı va sore qa tadasii da to kanqaete imas. (nan da ka) Sore va tadasii da to kanqaeraremas.” (Mən belə hesab eləyirəm ki, bu düzdür → (Nə isə, nəyə görəsə) belə zənn eləyirəm ki, bu düzdür. | Zannimca bu yanlıştır.).

③

このおかしを食べると、遠きシベルのふるさと小さな村を思い出す。→ (なんとなく) 村が思い出される。“Kono okaşi-o taberu to, tooki şiberu no furusato çiisana mura-o omoidasu. → ... (nan to naku) mura qa omoidasareru.” (Nə vaxt (ki), bu şirniyyatı yeyirəm, doğuldugum uzaq Sibir kəndini yadına salıram → (Hər dəfə) bu şirniyyatı yeyəndə doğuldugum uzaq Sibir kəndi yadına

düşür.) Tatlıları yediğim zamanlar doğduğum Uzak Sibiryayı hatırlarım.).

### **Edilgen Eylemlerin Özel Edilgen Fonksiyonları**

Özel olmayan edilgen anamlardan farklı olarak özel anlamda edilgen

eylemlerle bağlı tümce gruplarında hareketi yapanla (faille) haraketten etkilenen objekler mef'ul yerini değiştirir. Buna uygun onları tertip eden durumlar da değişir. Real fail に (ni) yahut から (kara) durumlariyle tertiplenebilir. Bu grupta edilgen şekil başlıca beş fonksiyon yerine getirebilir; ki, bazlarının yarımfonksiyonu vardır:

1. **を格の受身 (o kaku-no ukemi):** Dolaylı tümleci özne yapan belli işlenmiş hâlin edilgen şekeidir. Bu ismi vermekle hem edilgen şekein geleneksel olarak uygun surette kullanılması, hem de İngiliz dili ve diğer Batı dillerinden çevriler'de edilgen eylemin kullanım usulleri dikkate alınır.

1.1. **直接対象の受身 (çokusetsu taişou-no ukemi):** Düz tümlec'n edilgen şekeidir. Bu şeke, Japon dilinin eskiden' beri kullanılagelen edilgen şeke olup, burada yalnız canlı nesneler esasen de adamlar etkileşim hâlinde olur ve uygun surette cümlede yer değiştirir. Bu görevi geçişli eylemler yapar:

①田中が幸子をなぐった。→

幸子が田中になぐられた。“Tanaka-qa Saçiko-o naquutta → Saçiko qa Tanaka-ni naqurareta.” (Tanaka Saçikonu vurdu → Saçiko Tanakadan zerbə aldı (qlaqburması aldı, kötek yedi.) | Tanaka Saçiko'ya vurdu → Saçiko Tanaka'dan darbe yedi (dayak yedi).).

②母は僕をかわいがった。→

僕は母にかわいがられた。“Haha va boku-o kavaigatta → Boku va haha-ni kavaiqarareta.” (Anam məni ərkövün öyrətmişdir → Mən anamın canciyəri idim (olmuşam). | Ninem beni şımarık terbite etmişdir → Ben ninemin birtanesi (canı ciğeri) idim (olduydum).).

③先生が私たちのクラスをしかった。→

私たちのクラスは先生にしかられた。“Sensei-qa vatashitachi-no kurasu-o şikatta → Vataşitaçi-no kurasu va sensei-ni şikarareta.”(Müəllim bizim sınıfı danladı → Bizim sınıf müəllimdən töhmət aldı. Öğretmen sınıfımızı azarladı → Sınıfımız öğretmenden azar yedi.).

1.2. 非情の受身 (**hicou-no ukemi**): Cansız nesne bildiren dolaylı tümlec'in yanında edilgen eylem bildirir. Bu durum, Japon diline ait bir durum değildir ve Batı edebiyatından çeviriler yoluyla Japoncada sonradan oluşmuştur. Söz konusu tümce türünün genel özelliği, ondan ibarettir; ki, real fail'e dikkat edilmememekte olup, başlıca dikkat “geçmişte kalmış olan” dolaylı tümleç üzerine yoğunlaşmaktadır. Edilgen eylemin işte bu anlamı, kendi içinde iki alt gruba ayrıılır:

a) 新登場の受身 (**shintoucou no ukemi**) yeni bir şeyin meydana çıkışmasını da belirten edilgen çeşidi. Mesela:

① この地帯にも近ごろだんだん住宅を建て始めた。→この地帯にも近ごろだんだん住宅が建てられるようになった。“Kono çitay ni mo çika qoro dandan cuutaku-o tatehacimeta. → Kono çitay ni mo çika qoro dandan cuutaku-qa taterareru you ni natta.” (Son vaxtlar bu rayonda yavaş-yavaş yaşayış binaları tikməyə başlamışlar. → Son vaxtlar bu rayonda da yaşayış binalarının inşasına başlanmıştır. | Son zamanlar bu bölgede (arazide) apartmanlar yapmaya başlamışlar. → Son zamanlar bu bölgede de apartmanların inşasına başlanmıştır.).

Tümcenin Azericesinde ise eylemin edilgen çeşidinden faydalanyılmıştır. Japon dilinde böyle bir eylem çeşidi -yani dönüşlü eylem şekli- yoktur.

② 昨日からオリンピックの記念切手を売り出した。→オリンピックの記念切手は明日から売り出された。“Kinou kara Orinpikku no kinenkitte-o uridaşita. → Orinpikku no kinenkitte va aşita kara uridasareta.” (Dünəndən biz olimpiya rəmzli markalar satmağa başlamışq. → Olimpiya markaları dünəndən (etibarən) satılmağa başlanmıştır. | Dündən itibaren olimpiyat simbolü markalar satmaya başlamışız. → Olimpiyat markaları dündən beri satılmağa başlanmıştır.).

③ うちの近くに新しい地下鉄の駅を開通した。→うちの近くに新しい地下鉄の駅が開通された。“Uçi-no çıkaku-ni ataraşii çikatetsu no eki-o kaitsuu şita. → Uçi-no çıkaku-ni araraşii çikatetsu no eki-qa kaitsuu sareta.”

(Bizim evin yanında (yakınılığında) yeni metro stansiyası açıldılar. → Bizim evin yakınılığında yeni metro stansiyası açılıb / açılmışdır. | Bizim evin yanında (yakınında) yeni metro istasyonunu devreye soktular. → Bizim evin yakınında yeni metro istasyonu devreye sokulmuştur.).

b) 一般性の受身 (ippansey no ukemi): Genel ve soyut fikirleri ifade eden edilgen eylem türüdür:

① この社会は個性を尊重する。→

民主儀の社会では個性が尊重されるべきだ。“Kono şakay va kosey-o sonçou suru. → Minşugi no şakay de va kocin-qa sonçou sareru bekida”.(Bu cəmiyyət şəxsiyyətə hörmət edir. → Demokratik cəmiyyətdə şəxsiyyətə hörmət edilməlidir. | Bu tolum kişiliye saygı eder. → Demokrasi toplumunda kişiliye saygı yapılmalıdır.).

②

多年の統計資料でこの指標の増加する傾向を見ることが出来る。  
→

多年の資料からこの指標の増加傾向が見ることが見られる。“T anen no toukeyşiriyoo de kono şihyou no zouka suru keykou-o miru koto-qa dekuru. → Tanen no şiryoo kara kono şihyou no zouka suru keykou-qa miru koto-qa mirareru.” (Çoxillik statistikada bu göstəricinin artması təmayülünü görmək olar. → Çoxillik statistikada bu göstəricinin artması təmayülü görünür. | Çok senelik istatistiklərə görə şu belirtilerin çoğalmasını görmek mümkündür. → Çok senelik istatistiklərə görə bu belirtilerin çoğalması eğilimi görünüyor.).

③

検察予番館は多額の賄賂が受け取られた事実を明らかにした。  
→ 検事捜査によって、巨額の収賄事件の事実が立証された。“K ensetsuyobankan va taqaku no vairo-qa uketorareta cicitsu-o akaraka ni şita. → Kencisousa ni yotte, kyoqaku no şouvayciken no cicitsu qa rişşou sareta”.(Prokurorluğun müştəntiqi böyük məbləğdə rüşvət alınması faktını təsdiq etdi. → Prokurorluğun istintaqı nəticəsində çox böyük məbləğdə rüşvət alınması faktı təsdiq olunmuşdur. | Soruşturmacı azami miktarda rüşvet alınması faktını doğruladı (ispatladı). → Soruşturmacı, soruşturma sonucunda çok büyük rüşvet alındığını doğrulanmıştır.).

2. 内容の受身 (naiyou-no ukemi): Dolaylı nutuk zamanı認める (mitomeru) da edilgen eylem çeşididir. Bu fonksiyon için nutuk (言う、書く) ve mülahaza (見る) bildiren eylemlerden faydalанılır. Bunu 1. 2. 非情の受身 (hicou-no ukemi) görev değiştirilmesi gibi düşünebiliriz. Fark şu ki, kullanılan eylemlerin hepsi geçişli eylem olsa da, hepsi belli işlenmiş hâli ifade edemez; onlar açıklama durumunda olup cümlede mantiki ağırlık merkezi nutuk faaliyeti kapsamı üzerine geçer. Nutuk Subjekti ise dikkat dışı olur. Mükayese:

※ を格の受身 (o kaku no ukemi) Təsirli fellərin məçhul növü

この地方では人々はさといものこと Bu rayonda şirin kartofa  
 をただいもとい→ この地方では (adamlar) tadaimo deyirlər→ Bu  
 さといものことはただいもと言われる。rayonda şirin şeyə tadaimo  
 deyirlər.  
 (Kono çihou de va hitobito va satoimono Bu bölgede (tatlı poteteze)  
 koto-o tadaimo to iu → Kono çihou de va (adamlar) tadaime diyorlar → Bu  
 satoimono koto va tadaimo bölgede tatlı bir şeye tadaimo  
 to ivareru). diyorlar.

※ 内容の受身 (naiyou no ukemi) Məçhul növü vasitəli nitqda

この地方では人々はN沼には Bu rayonda adamlar (ona) inanırlar ki,  
 ヌシがいると信じている → この N bataqlığında su pərisi olur → Bu  
 N沼にはヌシがいると rayonda inanırlar ki, N bataqlığında  
 信じられている。 su pərisi olur.  
 (Kono çihou de va hitobito va N numa ni Bu bölgede insanlar N bataklığında  
 va nuş-iqa iru to şincirarete iru. → Kono su perisinin bulunduğu  
 N numa ni va nuş-iqa iru to şincirarete iru) inanıyorlar → Bu bölgede N  
 bataklığında su perisinin bulunduğu  
 inanıyorlar.

憲法にははっきりと戦争は Konstitusiyada (açıq-aşkar) müharibədən  
 放棄するという条項がある imtina etməyi bəyan edən maddə vardır  
 → 憲法にははっきりと戦争は Konstitusiyada aydın yazılmışdır ki,  
 放棄すると書かれている。 [Yaponiya] müharibədən imtina edir.  
 (Kenpou ni va hakkiri to sensou va Anayasada (açıkça) savaşa hayır diyen  
 houki suru to iu coukou qa aru → bir madde vardır → Anayasada  
 Kenpou ni va hakkiri to sensou va (Japonyanın) savaşa hayır demesi açıkça  
 Houki suru to kakarete iru) ifade edilmişdir.

若者は序文でマクロ経済研究へのケインズの卓越した貢献に注目している → 序文には、ケインズがマクロ経済研究に大きいに貢献したと認められている。

Müəllif müqəddimədə Keynsin makroiqtisadi tədqiqatlar sahəsində böyük xidmətini qeyd edir → Müqəddimədə Keynsin makroiqtisadi tədqiqatlar sahəsində (Vakamono va cobun de makuro keyzay büyük xidməti olduğu qeyd edilir. kenkyuu-no Keinzu no takuetsu şita kouken Yazar Önsöz'de Keynsin ni çuumoku şite iru → Cobun ni va, makroekonomi üzerine incelemelerde Keinsu-qamakuro keyzaykenkyuu-ni seçkin katkılarda bulunduğu ookii ni kouken şita to mitomerarete iru). yazıyor.

3. 相手の受身 (**aite-no ukemi**): Edilgen eylemlerden (şeklinden) beraber yapılacak hareket için taraftaş seçiminden ötrü kullanılır olması, edilgen eylem'in "partnör" anlamını gösteriyor. O, edilgen çeklinden faydalananmanın ilkel Japon varyantıdır.

① のら犬が太郎に噛み付いた。 Avara it Taronu qapıb (dişləyib, tutub)  
 → 太郎がのら犬に 噛み付かれた。 → Taronu avara it tutub.  
 (Nora inu-qa Taro-ni kamitsuita → Avare köpek Taronu kapmıştır.  
 Taro-qa nora inu-ni kamitsukareta)

② 太朗は花子に算数を教えた。 Taro hesabı Hanakoya izah etdi  
 → 花子は太朗に算数を教えられた。 Hanako hesab üzrə Tarodan izahat alıb.  
 (Taro va Hanako-ni sansuu-o oşieraret Taro Hanakoya matematiği anlattı →  
 → Hanako va Taro-ni sansuu-o oşierareta) Hanako matematik üzere Tarodan bilgi aldı.

③ 太朗は花子と絶交した。 → Taro Hanako ilə arasını vurub<sup>2</sup> →

<sup>2</sup> Azerice kullanmayan (ifade edilmeyen) harfi harfine bir çeviri, ama Azerice ifade edilir, biraz da vulgar şekli de var: Taro Hanako' yle arası bozulmuş, irtibat kesmiş).

---

花子は 太朗から絶交された。	Taro Hanakodan üz döndərib / Taro ilə Hanakonun arası dəyib.
(Taro va Hanako to zekkou şita → Hanako va Taro kara zekkou sareta)	Taroyla Hanako'nun arası açıldı → Taro Hanako'dan surat çevirdi.

Not: Yukarıya aldığımız tümcelerde dolaylı tümleç belli işlenmiş hâl'de olup sırası gelen fonksiyondan farklı olarak, serbest tümce üyesi şeklinde kendini gösteriyor. Bütün hâllerde Azericede etken eylem şekli kullanmak imkansız, ya da kuraldışıdır.

4. 持ち主の受身 (**moçinuşi-no ukemi**): Edilgen eylemin iyelik görevidir. Bu görev, etken şeklindeki eylemin dolaylı tümleç görevi yapması, objektin “sahibin” kapsamca ayrılması demektir. Bu gurubun bir sıra cümlelerine hasar verme yan anlamı durumundadır. Mesela:

① スリが（太朗の）財布をすった。	Cibgir (oğru) (Taronun) pul kisəsini
→ 太朗がスリに財布をすられた。	çırçısdırdı. → Taronun pul kisəsini
(Suri-qa (Tarou-no) sayfu-o sutta.	oğru aparıb / oğurlayıblar.
→ Tarou-qa suri-ni sayfu-o surareta).	Yankesili (hırsız) (Taronun) cüzdanını almış / çalmış

先生が（花子の）絵をほめた。	Müəllim (Hanakonun çəkdiyi) şəkli
→ 花子は先生にほめられた。	təriflədi / bəyəndi. → Müəllim
(Sensey-qa (Hanako-no) e-o hometa.	Hanakonun çəkdiyi şəklə görə
→ Hanako-va sensey-ni homerareta)	təriflədi. Öğretmen (Hanakonun yaptığı) resmi övdü/beğendi. → Öğretmen Hanako'yu çektiği resme göre övdü.

友達が（二郎の）背中をたたいた。	Yoldaşı əli ilə Cironun kürəyinə
→ 二郎が友達に背中をたたかれた。	vurdu. → Ciro hiss elədi ki, yoldaşı
(Tomodaçi-qa (Cirou-no) senaka-o	əli ilə onun kürəyinə vurur.
tatayta. → Cirou-qa tomodaçi-ni senaka-o	Arkadaşı eliyle Ciron'un sırtına
tatakareta).	vurdu → Ciro, arkadaşının, Cironun sırtına eliyle vurduğunu hissetti.

“Partnör” edilgen eylem şeklinde olduğu gibi, iyelik (ayırma edilgen) eylemler cümlelerde de geçmiş dolaylı tümleç belli işlenmiş hâlinde kalmaktadır; ama, kimi dilcilere göre o, birleşik (terkibî) yüklemi ayırlamaz parçası hâline gelerek serbest (bağımsız) tümce öğesi statüsünü kaybetmektedir; çünkü, o, olmadan bileşik (terkibî) yüklemi eylem parçası anlamını kaybeder.

5. 第三者の受身 (**day sanşa-no ukemi**): Etken Eylem şeklinde olmayan, etkilenen yeni objekti cümleye getiren edilgen eylem türüdür. Söz konusu görevi yapmış sözcük örneklerinin çoğunda objekt olumsuz şekilde etkilenmektedir. Bu da Japon dilindeki edilgen şemlin ilkel (tarihsel) Japon fonksiyonudur. Örnekler:

① 雨が降った。→ 僕は雨に降られた。Yağış yağdı.→ Yağışa düsdüm.  
(Ame-qa futta. → Boku va ame-ni furareta). Yağmur yağdı. → Yağmura yakalandım.

② 隣の息子が一晩中レコードを Qonşu oğlan bütün axşamı val oxudub.  
かけた。→ 私たちは隣の息子に → Bütün axşamı qonşu oğlanın  
一晩中レコードをかけられた。 oxudurduğu vallar bizi narahat edib.  
(Tonari-no musuko-qa hitobancuu Komşu oğlan bütün akşamı (teypte)  
rekoodo-o kaketa. → Vataşitaçi va şarkı söylemiş. → Bütün akşamı  
tonari-no musuko-ni hitobancuu komşu oğlanın okuttuğu teyp bizi  
rekoodo- kakerareta). rahatsız etti.

③ 風が吹く。→ この一本木は Külək əsir. → Bu tənha ağaç yel hara  
四方の風に吹かれる。 əsir, ora da əyilir.  
(Kaze-qa fuku. → Kono ippongi va Rüzgar esiyor. → Şu tek ağaç rüzgarın  
sihou no kaze-ni fukareru). estiyi tarafa eser.

Edilgen yapılmış sözcüklerin üslup özelliği şudur; ki, çoğu zaman metinde failin (işi yapanın) gelecek (sonraki) haraket veya hâlini bildirir. Bunlar, て/で (te/de), ので (node) v. b. şekilleriyle biterek belli nedenler tertiplerler. Örneğin:

④ 通行人は犬にほえられて Yoldan keçənə (yolçuya) it hürəndə

大変びっくりした。

(Tsuukounin va inu-ni hoerarete  
taihen bikkuri sita).

bərk qorxdu (qorxuya düşdü).

Yoldan geçene (yolcuya) köpek  
havlarken çok korktu (korkuya  
düştü).

② 彼は幼いときから両親に  
しなれたので生活がとても  
苦しかった。

(Kare va osanay toki kara ryoushin ni  
sinareta no de seykatsu-qa totomo  
kuruşikatta).

O hələ ilk uşaqlıq çağında  
valideynlərini itirmişdir, belə ki, onun  
güzəranı çətin olub.

O daha çocukken ana babasını yitirmiş  
ve bu yüzden de geçimi çok zor olmuştu.  
kuruşikatta).

③ すごい雪雨に襲われて、  
夜遅くまで眠れなかつた。

(Suqoi yukiamo ni osovarete,  
yoru osoku made nemurenakatta).

Dəhşətli tufana görə gecə yarıyadək  
yata bilmədim.

Müthiş tufan yüzünden gecenin yarısına  
kadar uyuyamadım.

Şimdi de yaptığımız incelemeler sonucunda bir genellemeye yapalım.

Hem Japon, hem de Azeri dillerinde eylemlerin edilgen şekilleri vardır; ama, bu dillerde edilgen şeklinin yapılması ve kulanımsal anlamları birbirine benzemez. Japon dilinde edilgen şekli, eylemin çekim şekillerinden ve hem geçişli, hem de geçişsiz eylemlerden yapılr.

Azericede yalnız bir çekim şekli kaydolunmaktadır. Azericede Edilgen eylem yapan eklerin ünlü yahut ünsüzle başlamasına bağlı çeşitli şekiller (çeşitlilikler) görülebilir.

Edilgen Eylemin fonksiyonları da bu dillerde farklıdır. Japon dilinde edilgen eylemin dört fonksiyonu; Azericede ise bir fonksiyonu vardır. Buna ilave olarak Azericede edilgen eylemin kullanım tezliği ve kullanım oranı kısıtlıdır. Japon dili edilgen eylem şekilleri Azerice metinlerinde *etken, dönüşlü* ve *edilgen* şekilleriyle ifade edilir.

**KAYNAKÇA**

Azərbaycan dilinin qrammatikası. I, Morfologiya. B., Azərbaycan SSR EA-nın nəşri, 1960

CƏLILBƏYLI, O. Yapon dilində fellərin tipologiyasına dair. Tədqiqlər 2, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu; s.49-56, B., 2006.

DANİLOF, A. Y. Yaponskiy yazık. Stradatelniy zaloq. M., 2000

HÜSEYNZADƏ M. Müasir Azərbaycan dili. Morfologiya. B., Maarif, 1973

Qrammatika azerbaydjanskoqo yazika. B., 1971

Müasir Azərbaycan dili. Morfologiya. B., Elm, 1980